



AZƏRBAYCAN RESPUBLİKASININ 2005-Cİ İL DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

1. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası gəlirlər 10276070,9 milyon manat, xərclər 10703404,6 milyon manat məbləğində olmaqla təsdiq edilsin.
2. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:

Sıra №-si	Göstəricilər	Milyon manatla
	Gəlirlər	10276070,9
1.	Fiziki əxslərin gəlir vergisi	1587173,6
2.	Hüquqi əxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təkilatlardan başqa)	1776951,9
3.	Əlavə dəyər vergisi	2999380,5
	o cümlədən:	
	Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi	1269101,1
4.	Aksizlər	704885,9
	o cümlədən:	
	Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər	98674,1
5.	Hüquqi şəxslərin əmlak vergisi	2021843

6.	Hüquqi əxslərin torpaq vergisi	76336,5
7.	Yol vergisi	53077,1
	o cümlədən:	
	xarici avtonəqliyyat vasitələri sahiblərindən alınan yol vergisi	6878,8
8.	Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla)	267700,2
9.	Sadələdirilmi vergi	94090,0
10.	Gömrük rüsumları	506208,0
11.	Dövlət rüsumu	178580,1
12.	Vergi olmayan sair gəlirlər	587857,1
13.	Dövlət əmlakının və torpaqların icarəyə verilməsindən daxilolmalar	15311,0
14.	Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant	54232,1
15.	Xarici dövlətlərin hökumətlərinə verilmi kreditlər üzrə daxilolmalar	618,8
16.	Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər	18067,9
17.	Azərbaycan Respublikasının dövlət zəmanəti ilə Beynəlxalq Bankdan alınmış kreditlər üzrə daxilolmalar	-
18.	Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər	30000,0
19.	Milli Bankın mənfəətindən daxilolmalar	9922,1
20.	Dövlət Neft Fondundan daxilolmalar	750000,0
21.	Büdcədən verilmi kreditlər üzrə daxilolmalar	29,2
22.	Təkrar borc sazıları üzrə daxilolmalar	12733,9
23.	Aksiz markalarının satışından daxilolmalar	10319,0
24.	Dövlət büdcəsindən maliyyələən təşkilatların büdcədən kənar daxilolmaları	340411,7
25.	Dövlət büdcəsinə xarici valyutada daxilolmaların xəzinədarlıqda uçota alınma günü ilə milli valyutaya konvertasiya edilmə günü arasında məzənnə dəyimişi nəticəsində yaranan fərq (cəmə daxil edilmir)	16,700
	Xərclər	10703404,6
1.	Ümumi dövlət xidmətləri xərcləri	841371,4

	o cümlədən:	
	Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri	619380,8
	beynəlxalq təkilatlara üzvlük haqqı xərcləri	26404,6
	elm xərcləri	144110,4
	baqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri	51475,6
2.	Müdafiə xərcləri	1439506,7
3.	Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanması xərcləri	1031762,9
	o cümlədən:	
	Azərbaycan Respublikası məhkəmə hakimiyyəti orqanlarının saxlanması xərcləri	56578,1
	Azərbaycan Respublikası prokurorluq orqanlarının saxlanması xərcləri	65708,6
	Azərbaycan Respublikası hüquq-mühafizə, təhlükəsizlik orqanlarının saxlanması xərcləri	901491,3
	məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizliyin təmin edilməsi üzrə digər kateqoriyalara aid edilməyən fəaliyyətlə bağlı xərclər	7984,9
4.	Təhsil xərcləri	1862480,8
5.	Səhiyyə xərcləri	576273,2
6.	Sosial müdafiə və sosial təminat xərcləri	1524628,1
	o cümlədən:	
	sosial müdafiə xərcləri	1088583,5
	sosial təminat xərcləri	436044,6
7.	Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərcləri	252945,6
	o cümlədən:	
	mədəniyyət və incəsənət sahəsində xərclər	227329,1
	bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri	25616,5
8.	Mənzil-kommunal təsərrüfatı xərcləri	198409,9
9.	Kənd təsərrüfatı, meə təsərrüfatı və baliqçılıq xərcləri	482255,2
	o cümlədən:	
	kənd təsərrüfatı xərcləri	344681,2
	meə təsərrüfatı xərcləri	18398,1

	balıqçılıq sahəsinin xərcləri	1793,3
	digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərcləri	117382,6
10.	Sənaye və tikinti xərcləri	813960,4
	o cümlədən:	
	sənaye xərcləri	13673,8
	tikinti xərcləri	800286,5
	ondan:	
	dövlət əsaslı vəsait qoyulmuş (investisiya xərcləri)	799437,8
	o cümlədən:	
	istehsal və infrastruktur yönümlü layihələr	475000,0
	sosial yönümlü layihələr	246335,5
	institusional yönümlü layihələr	15000,0
	ərazilərin bərpası, yenidənqurulması və fəvqəladə halların aradan qaldırılması üzrə layihələr	38102,3
	Naxçıvan Muxtar Respublikası üzrə əsaslı tikinti layihələri	25000,0
11.	Nəqliyyat və rabitə xərcləri	486764,8
12.	İqtisadi fəaliyyətlə bağlı digər xərclər	242243,2
	o cümlədən:	
	təchizat, ticarət, ictimai iaə üzrə xərclər	2653
	turizm xərcləri	3500,0
	çoxsahəli inkişaf layihələri üzrə xərclər	238477,9
13.	Əsas bölmələrə aid edilməyən xərclər	823248,5
	o cümlədən:	
	əsas bölmələrə aid edilməyən sair xərclər	670380,5
	ondan:	
	01 iyun 2005-ci il tarixədək ixrac olunan neftin satış qiyməti ilə büdcə hesablamaları üçün nəzərdə tutulan qiymət arasında fərq hesabına dövlət büdcəsinə daxil olmu və xəzinədarlığın xüsusi hesabında toplanmış vəsaitin Dövlət Neft Fonduna köçürülməsi	316474,2
	dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədən kənar xərcləri	338457,6
	ehtiyat fondunun xərcləri	142909,4
	yerli büdcələrə verilən dotasiya	9958,5

14.	Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər	127553,9
	Kəsir	427333,7

3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2006-cı il
№ 112-IIIQ